

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Qroup Sığorta Şirkəti ASC

Hesabat dövrü 01/01/2012-31/12/2012

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	15229018,12
A2	birbaşa sığorta üzrə sığorta haqları	13895440,9
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	200321,59
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	520772,74
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	612482,89
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-3925527,38
A7	İnvestisiya gəlirləri üzrə	577727,51
A8	Subroqasiya gəlirləri	25695,01
A9	Sair gəlirlər	32434,71
B1	CƏMİ GƏLİRLƏR	11 939 347,97
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	8516550,74
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	6103669,85
C3	qaytarılan sığorta haqları üzrə	113080,78
C4	tənzimləmə xərcləri	10374,11
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	2289426
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1725365,25
C9	Sair xərclər	68861,99
D1	CƏMİ XƏRCLƏR	10 310 777,98
E1	Maliyyə mənfəəti (zərəri)	1 628 569,99
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	1 628 569,99
E4	Mənfəət vergisi	325714
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1 302 855,99